

Məleykə MƏMMƏDOVA

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu

Mifologiya şöbəsinin böyük elmi işçisi

e-mail: mmeleyke@gmail.com

**AZƏRBAYCAN VƏ ANADOLU FOLKLORUNDAN
XINA GECƏSİ MƏRASİMİ**

Xülasə

Azərbaycan və Anadolu bölgəsi türkləri çox zəngin bir mədəniyyətə sahibdir. Bu iki bölgə xalqının önəm verdiyi adət-ənənələr içinde milli dəyərlərdən biri olan xina gecəsi mərasimi və xina gecəsi adətləri, oyun və tamaşaları da bu mədəniyyətin bir parçasıdır.

Məqalədə Azərbaycan və Anadoluda icra edilən xina gecesi oyun və tamaşalarının bənzeyən və bənzəməyən tərəflərinin müyyənəşdirilməsi əsas götürülmüşdür. Bunun üçün də məqalədə Azərbaycan və Anadoluda keçirilən xina gecəsi təsvir olunmuş və bu gecənin bənzərlikləri və fərqlilikləri qeyd edilmişdir. Eyni zamanda xina gecəsi söylənən “Mani atışması”, “Hakuşqa”, “Qılıq dəyişdirmə” kimi adətlər, oyun və tamaşalar qarşılaşdırılaraq onlar arasındaki oxşarlıqlar və fərqliliklər müəyyənəşdirilərək göstərilmişdir.

Mizah, təqlid, mahni, rəqs, kəlimə yetənəyi və kəlimə oyunlarına əsaslanan, xalq təfəkkürünün bahabıcılməz və dəyərli nümunələri olan Azərbaycan və Anatolida türk xalq oyun və tamaşalarının əyləncəli yönü ilə bərabər öyrədicilik tərəfi də önəmlidir. Ayrıca bu uygulamalar arasındaki bənzərlik və paralellik, Azərbaycan və Anadolu türklüyü arasındaki mədəni ortaqlığın bir işaretti olaraq da dəyər qazanmaqdadır.

Açar sözlər: Xina gecəsi, oyun, tamaşa, mani atışması, hakuşqa, qılıq dəyişdirmə.

Maleyka MAMMADOVA

**THE HENNA EVENING CEREMONY IN FOLKLORE
OF AZERBAIJAN AND ANATOLIA**

Summary

The Turks of Azerbaijan and Anatolia region possess very rich culture. Given the importance of these two locals in customs and traditional values is one of the henna night and the henna night plays are a part of this culture.

This article, a comparative research is done about the henna night plays both their similarities and differences, played both in Azerbaijan and Anatolia. For this

purpose, in the article it is explained about the henna night which held in Azerbaijan and Anatolia and it is indicated the similar and different aspects of organization of this night. In addition, some plays as “Mani quarrelling”, “Hakushka”, “The Disguise” are compared and it is shown the similarities and differences between these plays which played in the henna night.

Azerbaijan and Anatolia Turkish folk play and spectacles assume importance with its the entertaining and training towards which are irreplaceable and valuable examples of the people thinking and courage of humour, imitation, song, dance, word and word play. Moreover, the similarities and parallelism between these applications get more valuable as a sign of the cultural partnership between Azerbaijan and Anatolia Turks.

Key words: *The Henna night, play, “the mani quarrelling”, “the hakushka”, “The Disguise”.*

Мелейке МЕММЕДОВА

**ОБРЯД НОЧИ ХНЫ В АЗЕРБАЙДЖАНСКОМ
И АНАТОЛИЙСКОМ ФОЛЬКЛОРЕ**

Резюме

Турки Азербайджанского и Анатолийского региона имеют очень богатую культуру. Обряд ночи хны и обычаи хны, игры и представления, которые являются одной из национальных ценностей в обычаях-традициях, которые имеют значение для народов этих двух регионов, также являются частью этой культуры.

Статья основана на определение сходств и различий игр и представлений ночи хны, проводимых в Азербайджане и Анатолии. С этой целью в статье описана ночь хны, которая проводится в Азербайджане и Анатолии, отмечены сходства и различия этой ночи. В тоже время были сопоставлены такие обычаи, игры и представления как «Словесное состязание с мани (вид мугама)», «Хакушга (танец, текст произносимый во время танца и в ночь хны)», «Гылыг дяйишдирмә (переодевание)», которые исполняются в ночь хны, выявлены сходства и различия между ними.

Наряду с развлекательной направленностью азербайджанских и анатолийско-турецких народных игр и представлений, основанных на юморе, подражании, песне, танце, словесных способностях и словесных играх, являющихся бесценными и важными образцами народного мышления, важна и обучающая сторона. Помимо этого, сходство и параллелизм между этими вариантами приобретают ценность как признак культурного партнерства между Азербайджаном и анатолийским тюркским миром.

Ключевые слова: ночь хны, игра, представление, состязание с мани, хакушига, гылыг дәйишидирмә

Giriş. Azərbaycan və Anadolunun hər bölgəsində, xüsusilə də Şərqi Anadolu da keçirilən xına gecəsi və o gecədə oynanılan oyunlar, göstərilən tamaşalar, əyləncələr bir-birinə çox bənzəyir. Hər iki bölgədə ümumiyyətlə xına gecəsi qız evində edilən toyun ilk günü və ya toydan bir gün əvvəl keçirilir. Təkirdağda xına gecəsi toyun ilk günü, yəni cümə günü, Şərqi Anadolunun Ovabağ və Xal kəndlərində cümə axşamı günü, qırmancca danışilan Ömrəxanlı kəndində cümə axşamını cüməyə bağlayan gecə keçirilir (2, 219-220; 10,126). Naxçıvan bölgəsində isə toy əsasən həftə sonu şənbə və bazar günləri edildiyi üçün xına gecəsi də bir gün əvvəl keçirilir. Lakin qədimdən Naxçıvanda şənbə günləri gəlin aparmazdlar, belə inanc var idi ki, şənbə günü qurulan ailə tez dağıllar. Ümumiyyətlə nəinki Azərbaycan və Anadoluda, bütün müsəlman dövlətlərində toyun mərasimlərinin cümə axşamı, cümə günü keçirilməsinə diqqət edilmişdir. Çünkü cümə günü mübarək gün sayılırdı kimi müsəlmanların da istirahət etdikləri, faydalı və xeyirli işlər gördükleri gün idi. Lakin zamanla xarici dövlətlərin təsirində müsəlmanın istirahət günü olan cümə iş gününə çevrildiyi üçün Azərbaycanın bir çox yerində toy mərasimlərinin təşkili əsasən iş olmayan günlərdə – həftə sonunda yerinə yetirilir. Düzdür həftənin başqa günləri də bu mərasimlər icra edilir, lakin bu da bir gerçəkdir ki, əvvəlki kimi xalq inanclarına bir o qədər də diqqət edilmir. Həmçinin gecə vaxtı xeyir iş tutulmadığı kimi xına da qoyulmaz, xına mərasimini gecə keçirməzdilər. Lakin son zamanlar və günümüzdə xına gecəsi təbirinin işlədilməsi xinanın gəlin olacaq qızı axşam vaxtı, xüsusilə də kənd yerlərində gecə yaxılmasında bağlıdır. Həm Azərbaycan, həm də Anadolu bölgəsində xına gecəsindən önce hazırlıqlar edilir və oğlan evi tərəfindən qadınlar və qızlar yiğisaraq axşam və ya gecə vaxtı qız evinə xına yaxmağa gedirlər. Qız və oğlan evindən ən yaxın əqrəbalar, qonşular o gecə bir araya gəlib müxtəlif əyləncələr edir, hakuşqalar, manılər söyləyib əylənlərlər. Xüsusilə Naxçıvan bölgəsində xına gecəsinə çox əhəmiyyət verilir və bu gecəyə xas bəzi əyləncələrdə kişilərin də iştirak etdiyi məlumdur. Naxçıvanda keçirilən xına gecəsi digər bölgələrdən bəzi xüsusiyətlərinə görə fərqlənir. Xüsusilə Naxçıvanın kəndlərində xına yaxılacaq gecə qız evi bilərkəndə gözlədilərək gecənin bir yarısı, hətta bəzən sabaha yaxın kişilərlə bərabər musiqi sədaları altında çala-oynaya, yüksək səslə hakuşqalar söyləyə-söyləyə qız evinə gedirlər və əyləncəyə orada davam edirlər. Azərbaycanın müxtəlif bölgələrində, kəndlərdə xına gecəsi əsasən evdə, Bakıda isə son zamanlar xına gecəsinin restoranlarda keçirilməsi dəbdədir. Anadoluda isə, xına gecəsi üçün mövsüm yay isə bayırda-həyatda, qış isə evdə toplaşırlar. O gecə gəlin bəzədilib evin ortasında oturdular. Qız və qadınlar Naxçıvanda hakuşqalar, Şərurda hakuşqa və gülümleyərlər, Anadoluda isə mani və türkülər söyləyir, gəlinin əl və ayaqlarına xına yaxılır, eyni zamanda mərasimdə iştirak edən hər kəs xına qoya bilər. Əsasən Naxçıvan bölgəsində xına gecəsi sabaha qədər yatmadan gülərək, əylənərək toyaya hazırlıq

görülürlər. Bir yandan toyda bişəcək plovun düyüsi arıtları, dolmalar bükülrə, bir tərəfdən də lətifələr söylənilir. Bu zaman yorğunluqdan dözə bilməyib yatanları yorğan-döşəyə tikirlər, qızların saçlarını bir-birinə höürürlər, üzlerini boyayaraq gülməli hala salırlar. Səhər olunca yerlərində qalkmaq üçün cəhd edən qızlar hər kəsin gülüb əylənməsinə səbəb olurlar.

Xına gecəsi icra edilən ən əyləncəli adətlərdən biri deyişmə şəklində olan “Hakuşqa”dır. Azərbaycanın xüsusilə Naxçıvan bölgəsi üçün səciyyəvi olan “Hakuşqa”, İrəvan Çuxurunda “Haxışta”, Anadoluda isə “Mani atışması” olaraq bilinir. Həmçinin, Naxçıvanın Şərur rayonunun Havış kəndində və Şərurun özündə hakuşqaya “havişda” deyilir (12, 143). Naxçıvanda və Ordubadda isə pəncərəyə “hakuşqa” deyilir. Elçin Aslanovun “El-oba oyunu xalq tamaşası” adlı kitabında hakuşqa sözünün bir neçə variantına rast galırı; haquşqa, haquşka, hağışa, haxışta, yarxişa, halxişa, həlquşta, harkuşta (4, 228-229). Həmçinin hakuşqa sözünün fərqli deyilş şəkillərinə Anadoluda da rast galırı. Anadolunun Qars bölgəsində Artvindən Siirt tərəflərinə doğru “akışta” və ya “haxışta” sözü təhrif olunaraq Siirtdə “karakuştanı”, Bitlisdə “halkuşta” kimi işlədiril (15, 1). Halay şəklində irəli-geri gedərək ayaqları oynadıb, əl cirparaq, xüsusilə də soyuqda-qışda isinmək üçün oynanılan həm karakıştanı və ya karakıştan, həm də akışta oyunlarının adlarının kara kişdan (qara qış) götürüldüyü ehtimalı var. Oyunda əllərin bir-birinə vurulması, yəni alqışlama forması da “karakus” adlandırılan quzğunun qanad cirpmasına bənzəyir. Aşim Əfəndinin lügtində isə “alkışta” və ya “arkışta” sözünün kökünün “arquştag”dan geldiğini və “arquştaki”nın balaca qızlar tərəfindən oynanılan bir oyun olduğunu göstərilir (14, 1). Şərqi Anadolu bölgəsində, xüsusilə Bitlisdə halay şəklində “halkuşta” və ya “harkuşta” oyunu oynanır (16, 3). Oğlanlar tərəfindən savaş səhnəsindəki kimi sərt vuruşlar nümayiş etdirilən bu oyunun adı olan harkuştanın isə “vuruş, vurmaq” mənasında olduğu məlumudur. Həm Azərbaycanda, həm də Anadoluda müxtəlif varianları və müxtəlif şəkildə söylənişləri olan hakuşqanın sadəcə deyişmə şəklində söylənmədiyi, eyni zamanda halay formasında da oynanlığımı və oyunda əl cirplaraq alqışlar edildiyini nəzərə alsaq, onda deyə bilərik ki, “hakuşqa” sözü xalq ağzında “ha alqışla //ha alqışta// ha alxışta// haxışta” sözlerinin təhrif olunmuş formasıdır.

Hakuşqa gəlin olacaq qız üçün təşkil olunmuş xına gecəsində söylənən və gerçəkləşirilən qız-gəlin oyunudur. Xüsusilə Nahçıvan və İrəvan Çuxurunda məşhur olan bu oyun daha çox halay oyununu xatırlatmaqdadır. İrəvan Çuxurunda (7, 394) bayramda və toy mərasimlərində icra edilən bu oyunda 8-12 oyuncu iki qrupa ayrılırla rəsədən səsli deyişmə şəklində söylənən və hər misradan sonra haxışta sözünü təkrar edər, əl cirpa cirpa bir ayak üstə atılıb düşərək rəqs edərlər. Naxçıvan bölgəsində isə İrəvan Çuxurundan fərqli olaraq “hakuşqa” oyunu yalnız xına gecəsi oynanır. Bu zaman kına gecəsində olan hərkəs oyunda iştirak edir. Hakuşqa oyunu əsasən deyişmə formasında icra edilir. Çox zaman da iki nəfər hakuşqa söyləyərək deyişir, oradakı iştirakçılar da xor şəklində hər misradan sonra hakuşqa söyləyərək deyişir.

qa sözünü təkrar edirlər. Deyişmə zamanı axıra kimi kim hakuşqa söyləyə bilsə, o, oyunda udmuş sayılır və hərkəs onu alqışlar.

Naxçıvan bölgəsinə aid hakuşqa nümunələri:

Stol üstə vaz nədi, hakuşqa,	Yaşıllar, ay yaşıllar, hakuşqa,
Vaz nədi, kağız nədi, hakuşqa.	Divardan boylaşırılar, hakuşqa.
Oğlan məni sevirsənsə, hakuşqa,	Naxçıvanın qızları, hakuşqa,
Yanındakı qız nədi, hakuşqa.	Ər üstə savaşırlar, hakuşqa.

Kostiyuminun dəstini, hakuşqa,	Oğlan adın Əlidir, hakuşqa,
Ətir səpim üstüne, hakuşqa.	Qolları düyməlidir, hakuşqa.
Neyləyim arvadın var, hakuşqa,	Özün yaxşı oğlansan, hakuşqa,
Məni də al üstünə, hakuşqa.	Bacıların ölməlidir, hakuşqa.

Vəya (Anan-bacın dəlidir) (13, 152)

Naxçıvan bölgəsi hakuşqları içində xüsusi ilə qaynana ilə bağlı olanlar da-ha çox diqqət çəkir. Qaynana haqqında pis sözlər söylənsə də, bu bir xına gecəsi oyunu olduğu üçün qaynanaları hırslaşdırmazdır, əksinə hərkəs gülüb əلنər. Bu cür qaynana ilə bağlı hakuşqlara aşağıdakılari nümunə verə bilərik:

Araba gəlir, bərk gəlir, hakuşqa,	Yumurtanı soymuşam, hakuşqa,
İç i dolu qənd gəlir, hakuşqa.	Stol üstə qoymuşam, hakuşqa.
Mən şirin çay içində, hakuşqa,	Kaynanamın adını, hakuşqa,
Qaynanama dərd gəlir, hakuşqa.	Quyruqlu siçan qoymuşam, hakuşqa.

Qaynanam gəlir məsciddən, hakuşqa,
Tumanı ala çitdən, hakuşqa.
Qaynanamı seçmirəm, hakuşqa,
Qapıdakı ala itdən, hakuşqa. (13, 152)

İrəvan Çuxuruda haxışta deyə bilinən hakuşqlardan örnekler:

Irəvanın yolunda, haxışta,	Haxışta menim olsun, haxışta,
Gül açayı qolunda, haxışta.	Koftam-tumanım olsun, haxışta.
Qızıl sahat olaydım, haxışta,	Geyim gedim Tiflise, haxışta,
Mən yarımin qolunda, haxışta.	Tiflisde toyum olsun, haxışta (7, 399)

Alma atdim nar gəldi, haxışta!	Dağları gəzdim gəldim, haxışta!
Kətan köynək dar gəldi, haxışta!	Daşdara dözdüm gəldim, haxışta!
Qapiya kölgə düşdü, haxışta!	Yarı vəfəsiz gördüm, haxışta!
Elə bildim yar gəldi, haxışta!	Əlimi üzdüm gəldim, haxışta! (7, 394)

Naxçıvan və İrəvan bölgəsində söylenən hakuşqların bənzəri Anadoluda da söylənməkdədir. Kənd qızları bir yere yiğisib birlikdə mani söyləyərlər. Ümumiy-yətlə dörd-beş qız mani söyləyərək deyişirlər:

Birinci qız:

Mani maniyi açar,
Mani bilmeyen kaçar,

Gelin kızlar söyliyelim
Hangimiz üstə çıkar.

Gəlinin axrəti:

Ahretimin boynunda
İki beiş biryerde

Gel ahretim gidelim
Baylarımız bir yerde.

İkinci qız:

Ak hindı beyaz hindı
Hindi kümese girdi

Oğlu olan düşünsün
Kızlar beş bine bindi

Qızlar bərabər söylər:

Edana dayanamam yarım sevdana
Hayriyem bu ayrılık zor geldi bana.

I Qız

Temelin altı kaya
Basmaya basmaya
Ahretimden vazgeçmem
Götürseler asmaya

I Qız

Kara kara böcekler
Duvarı delecekler
İstemedigim yere
Zorla verecekler

Qızlar bərabər söylər:

Edana dayanamam yarım sevdana
Hayriyem bu ayrılık zor geldi bana. (3,13-15)

Anadoluda “mani atışması” yuxarıda verdiyimiz nümunədəki kimidir. Öncə birinci qız, sonra gəlinin ahrəti, daha sonra ikinci qız, ən sonda isə qızlar bərabər mani söylərlər, sonra yenə sırası ilə birinci qız, ikinci qız və xor şəklində bütün qızlar mani söyləməyə davam edir. Ta ki, xına gecəsinin son saatlarına doğru bitirirler və xına yaxma başlayır. Xına yaxılacağı zaman isə gəlin bir stula oturdulub üzünü qırmızı örtü ilə örtürələr. Gəlin bu arada ağlamağa başlayır, əgər ağlamazsa qınanır, ayıplanır. Gəlinin xinasını yengələr (qardaş arvadı) yaxar. Xına yaxmadan öncə gəlinin ciyinə bir məndil (dəsmal) qoyarlar. Gəlinin əllərinə, ayaqlarına xına yaxarlar. Əllərini, gəlinin çehizində hazırladığı naxışlı xına bezləri ilə sarar-lar. Xına yaxılırkən Ərzurumda xinacılar tas başına düzülər və çox oxunan “xına-nı gətir ana, barmağın batır ana” (10,126) türküsü söylənilir, Təkirdağ bölgəsində isə ətrafdakı qızlar “xına vurma türküsü”nü söylərlər:

Vurun yengeler vurun
Benim kinamı vurun
Varın sorun babama
Vuralım mi kinayı?
Babam der ki vurun gitsin
Evladımlın kinasını
Vurun yengeler vurun
Varın sorun anama
Vuralım mi kinamı?...(3,15)

Anadolunun bir çox bölgəsində - Ərzurum, Təkirdağ və b. xına yaxılarkən söylənən türkülərə bənzər, maniə oxşar hakuşaları Naxçıvan bölgəsində də xına yaxıldığı zaman qızlar xor halında hamısı bir ağızdan söyklärər:

Gedin deyin anasına, haxışta!
Əllərə xına yaxallar, haxışta!
Versin mənə qızını, haxışta!
Tellərə xına yaxallar, haxışta! (6, 76)

Azərbaycanın Şərur bölgəsində isə Anadolu türkülerinə bənzər, türkü kimi söylənən xına gecəsi gülülmeyləri çox məşhurdur.

Qızıl gülü neylərəm,
A gülülmey, a gülülmey,
Gülə qulluq eylərəm,
A gülülmey, a gülülmey.
Olur öz yarım olsun,
A gülülmey, a gülülmey,
Özgə yarı neylərəm,
A gültümey, a gültümey. (6, 88)

Anadoluda əgər qız uzaq bir yerə gəlin gedirse, xına yaxılarkən qurbəti, həsrəti, özləmi anladan cürbəcür türküler söylənilir. Türkülər söylənilib bittikdən sonra isə gəlinin əl və ayaqlarını yumaq yumaq bağlayaraq o vəziyyətdə oynadırlar. Xına yaxılarkən orada olanlar pul yapışdırırlar və ya ovcuna pul qoyarlar. Bundan sonra isə gəlinin rəfiqələri gəlinin yanında qalaraq sabaha qədər heç yatmadan əylənərlər. Sabah gün çıxmadan çalğılar alınaraq köy içinde yaxın bir çeşməyə gedilir və gəlinin ana-atası gənc qızlara gəlinin xinasın yudurdurlar. Gəlinin ovcundan çıxan pulların bir qismini rəfiqələrinə, bir qismını gəlinin sandığına, bir qismını də qisməti açılsın deyə bəyin cibinə qoyarlar (3, 17). Azərbaycanda isə Anadoludan fərqli olaraq gəlinə xına yaxılarkən qaynanası, baldızı və b. tərəfindən qızıl taxılır. Pul isə gəlinə deyil də, xinanı yaxan qız və ya qadına (oğlanın bacısı, xalası, bibisi vb. ola bilər) xına yaxanlar pul verir və hamısı da onun olur. Son zamanlarda dəb düşübür, xinaya gələnlər pulu gəlinə verirlər. Eyni zamanda xına gecəsi qız evi oğlan evinin gətirdiyi xinanın qarşılığında gələnlərlə oğlana xına yollayar, bəy də dostları ilə bərabər kiçik barmaqlarına yaxarlar. Oğlan evi də özlərinin hazırladığı xinadan evdəkilərə yaxmaları üçün verər. Qız xına yaxılarkən isə oğlanın və öz adının baş hərfləri ovcunun içine xına ilə yazılır.

Xına gecəsi əyləncələrindən biri də “Qılıq dəyişdirmə” tamaşalarıdır. Tamaşanın Azərbaycan və Anadolu variantları çox bənzədir. Bu tamaşalar xına gecəsini daha əyləncəli hala getirmək üçün qadınların bir və ya bir neçəsinin qılıq dəyişdirərək tamaşalar göstərməsi və güləmeli oyunlar çıxarması ilə gerçəkləşdirilir. Qılıq dəyişdirmə tamaşalarında, ümumiyyətlə qadınlar kişi qılığında ortalağa çıxaraq məzəli rəqsərləri ilə tamaşa edənləri güldürür. Naxçıvanın Şahbuz, Şərur, Ordubad bölgələrinə xas olan bu tamaşanın bənzəri Anadoluda da göstərilir. Ana-

dolunun Təkirdağ bölgəsində xına yaxılmadan əvvəl gənc qızlar, qadınlar, yaşlılar kişi qılığına girib güləmeli rəqsərlə edərək tamaşalar göstərilərlər. Anadoluda əsasən xına gecəsi qılıq dəyişdirilərək göstərilən tamaşalardan biri “İlk kocam” tamaşaşıdır (3, 35-36). Bu tamaşa iki qız və ya iki qadın tərəfindən biri karı (arvad), diğəri isə koca (er) qılığına girərək göstərilir.

Qılıq dəyişdirmə tamaşalarında qız və qadınlar kişi qılığına girməklə bərabər, eyni zamanda bəzi gənc qızlar da “nənə” qılığına girərək nənələrə xas geniş tuman (uzun büzməli yupka) geyər və başlarına bağlıqları şalla (baş örtüyü) sadəcə gözləri görünəcək şəkildə üzərini örtüb ortalağda nənələri, xüsusilə de fərqli və məzəli şəkildə oynayan nənələri təqlid edərək oynayırlar. Bu formada oynamama, rəqs etmə ətrafdaşlarıın çox güləb əylənməsinə səbəb olur. Qılıq dəyişdirmə tamaşalarında göstərilən tamaşanın bir başqa versiyası isə “yaşlı qadının qılıq dəyişdirməsi”dir. Naxçıvan bölgəsində xına gecəsi daha güləmeli və əyləncəli olsun deyə yaşlı qadınlardan biri gənc gəlin qılığına girərək “Gelin” tamaşası, Anadoluda, xüsusilə Təkirdağ bölgəsində isə yaşlı qadın qoca kişi qılığına girərək “Ləbləbici” tamaşası göstərilir.

Qılıq dəyişdirmə tamaşasında əsasən qadınlar kişi qılığında ortaya girib güləmeli və məzəli oyunları ilə tamaşaçıları güldürür. Oyunun əsas qaydasına görə heç kimse qılıq dəyişdirənlərin kim olduğunu bilməməlidir. Bu da oyunu daha maraqlı hala gətirir. Ortada kişi qiyafətdə oynayan qadınların kim olduğunu təsbit etmək üçün onların taxma bigları və ya üzərinə geydiqləri maskalar çıxarılmışa çalışır, təbii ki, burada da bir mücadilə başlayır və kim olduğunu bilinməsini istəməyen oyunçular da müqavimət göstərincə güləmeli hərəkətlər, davranışlar ortaya çıxır. Əgər kişi qılığında oynayan oyunçuların kimliyi müəyyənləşərsə, hər kəs gülər və oyun bitmiş olar. Nahçıvanın Şahbuz, Şərur, Ordubat və b. bölgəsinə xas olan bu oyunun bənzəri Anadoluda icra edilməkdədir. Anadolunun Təkirdağ bölgəsində (3, 13) xına yaxılmadan önce gənc qızlar, qadınlar, yaşlılar fərqli kişi qılıqlarına girib güldürücü oyunlar oynayırlar. Kişi qılığına girən qızın başında fəs, əynində kişi paltarı, üzündə taxma bigları olur. Anidən oyun yerinə girərək müxtəlif kişi hərəkətləri ilə oynayır, bəyəndiyi gözəl qızları öpür və birini alıb qaçırır.

Naxçıvan bölgəsində xına gecəsi daha güləmeli və əyləncəli olsun deyə yaşlı qadınlardan biri gənc gəlin kimi geyinib üzünü, gözünü bağlayar, barmaqlarına yüksək taxib xına yaxan, yemək bişirən, güləb əylənen qadınların yanına gelir. Barmağında üskükleri bir-birinə vuraraq güləmeli rəqsərlər edər. O anda qaval (dəf) çalan qadın isə belə oxuyur:

Bu torpağın adı Ənzəli,
Çopur Ağəli!
Bir addım da tullan irəli,
Ay mənim balam! (5, 106)

Sonra yaşlı qadın biraz da ortaya gəldikdən sonra mahnisını oxumağa davam edir:

Oyna bənövşəli xanım,
Əlləri şüsləri xanım. (5, 106)

Bu rəqsler bitər bitməz qadınlardan biri yalançı “gəlin”in baş örtüyünü açar və bu zaman rəqs edib oynayanın kim olduğu bilinər və qəh-qəhə qopar. Sonra da ortaya doğru gedən “gəlin” oynayaraq söylər:

Qaynanam ölündə özüm ağlaram,
Şiş götürüb dabanınan dağlaram.
Eşşək kimi samannıxdə bağlaram.
Qaynana, qaynana, xanım qaynana,
Tumanını geyim, gedim meydana (5, 107)

Rəqs edən “yalançı gəlin” yaşılı olduğundan qaynana-gəlin münasibətlərinə nə qədər dil uzatsa da, ona heç kim qırılmaz, əksinə güllerlər.

“Yaşılı qadının qılıq dəyişdirməsi” tamaşasının bir başqa versiyasına Anadoluda da rast gəlinir. Belə ki, Təkirdağ bölgəsində edilən xina gecəsində “gənc qız və qadınların kişi qılığına girməsi” tamaşasının ardından “yaşılı qadının yaşılı ixtiyar adam qılığına girməsi” tamaşası başlayar. Oyunda yaşılı bir qadın üstündə köhnə, yırtıq paltarlar, ciyində bir heybəsi ilə yaşılı qoca adam qılığına girərək “Ləbləbici tamaşası”nı göstərər. Heybəsinin gözlərinə noxud, lobya doldurur. Əlinə kalburunu (əleyini) alır və,

- Leblebici leblebici...
- Leblebiyi kavururum
- Fis dumanını savururum.

deyərək içəri girər və “Ləbləbici” tamaşasını göstərər. Tamaşa əsnasında üzərindəki pis geyimlərlə, xüsusilə gözəl geyimli gənc qızların üzərinə atılıraq onlara sarılar. O an qızlar geri qaçar və hərkəs gülər (3, 13).

Türk mədəniyyətində əhəmiyyətli yeri olan xina ərəbcə “hinna” sözündən olub xina bitkisinin yapraqlarından əldə edilən saç, əl, ayaq və saqqalı narincı rəngə boyamaq üçün istifadə edilən tozdur. Xina yaxma adəti Anadolu və Azərbaycan türklərində geniş yayıldığı qədər qaraim, türkmən, bulqar, qaquz, qaray və qırmanclarda da vardır. Qaraim türklərində, hətta həmin günü bir qoç gəlinin ayaqları altında qurban edilir. Şimalı İraq türkmənlərində gəlinə xinanı qisməti bol olan biri yaxar, qaraim türklərində isə oğlan evində subaylığa vəda gecəsi keçirilir, gecə yarısına qədər davam edən bu yiğincəq Şərqi və Cənub-Şərqi Anadoluda “Qisır gecəsi”, “Oğlan xina gecəsi” kimi bilinir (10, 125-126). Anadoluda olduğu qədər xina yaxma adətinə Azərbaycanda, xüsusilə Naxçıvan bölgəsində çox əhəmiyyət verilib və hələ də verilir. Toylardan əlavə yaxını yaşı evinin də qadınlarına qohum-əqrabası tərəfindən saçlarına xina qoyulması, Novruz bayramında bəzənmək üçün xina yaxılması yaşıyan adət-ənənələrdən biridir. Bu ənənənin Fatimeyi-Zəhradan, yəni Peygəmbər Əfəndimizin qızı Həzrəti Fatmadan qaldığı söylənilir. Bunun üçün də xüsusən kənd yerlərində gəlinlər, qız və qadınlar xinanı əvəzedilməz bəzək vasitəsi kimi işlədioblər. Təbii ki, qədimdən nə saç

boyası, nə lak kimi dirnaq boyaları vardı. Onun üçün də saçları, ayaq və əlləri, əl dirnaqlarını tamamilə təbii olan xina ilə bəzəmişlər. Hətta saç xina qoyularkən yaxşı boyanmayı üçün xinaya yetişməmiş cəvizin əzilmiş qıraq deyilən yaşılı qabığı, bir diş qənd, bir az da neft qarışdırılırdı. Saçlara parlaqlıq verməsi üçün isə bir neçə damcı limon suyu da əlavə edilirdi. Eyni zamanda xinanın bir şəfa qaynağı olduğuna da inanılır. Belə ki, revmatizm xəstəliyində, ayaq ağrılarda, ayaq qoxusuna qarşı da xina yaxıldıği məlumdur. Hətta xina gecəsi ilə bağlı fərqli inanclar da mövcuddur. Məsələn; Ərzurumda xina gecəsində və toyda güzgü qoyulduğunda, bolluq olacağına inanılır və xinanı gəlinin ovucuna qaynanası yaxdıqda, gəlinin qismətli olacağına inanılır. Ələziğin bəzi bölgələrində isə xina gecəsi gəlinin telleri kəsilincə başına pul səpilir. Xina və səpilən pulların gəlinin saçı və xinanın qoruyucu olduğunu vurgulayan Yaşar Kalafat “xina” ilə mühafizə mənasında olan “qız” sözü arasında əlaqə quraraq xina suyunun “qılıf suyu”, yəni “qoruyucu su” mənasında ola biləcəyi qənaətindədir (10, 125-126). Eyni zamanda xina, türk inanc sistemində, türk mədəniyyətində adanmışlığın-qurban vermənin simvoludur. Bunun üçün qurban ediləcək heyvana, evlənəcək olan gənclərə, sünnet olan oğlan uşaqlarına, Anadoluda və Naxçıvanda əsgərə gedəcək olanların əlinə, ovunun içində xina qoyulur. Analar oğullarını “xinalı quzum” deyərək əsgərə yolları. Gəlin xinasının qızın ən xoşbəxt gündündə, xeyallarının gerçəkləşdiyi, toyu olduğu gün yaxılmasının səbəbi bəzənmək, gözəl görünmək olduğu bəlliidir. Hər halda əsgərə gedən oğlanlara xina yaxılmasının səbəbi, necə ki, sevgilisində qovuşacağıının sevinci ilə toyda xina gecəsi bəyin əlinə xina yaxılır, eyni ilə də əsgərə gedən oğlanın şəhid olma və Sevgiliyə (Allaha) qovuşacağı ehtimalı olduğu üçün analar oğullarını “xinasız toy olmaz” məsəlində deyidiyi kimi, xinasız əsgərləyə göndərmirlər. Buna bənzər bir başqa adət isə Naxçıvan bölgəsində yaşılı qadınların ağarmış saçlarına xina yaxmasıdır. Həm “Fatimeyi-Zəhranın bəzəyi” olduğu üçün, həm də “hər an ölüm gələ bilər” düşüncəsi ilə xinalarını ardıcıl olaraq, yəni vaxtını keçirmədən saçlarına yaxarlar. Buradan da belə bir nöticə çıxara bilərik ki, xinaya adət-ənənələrə bağlı simvolik mənədan başqa, bir də təsəvvüfi mənə verilə bilər. Çünkü Anadoluda və Naxçıvanda əsgərə xina yaxılması ilə Azərbaycanın bir çox bölgəsində ölümünü düşünen yaşılı qadınların ağarmış saçlarına xina yaxmasının, təsəvvüfi tərfi Allahın hüzuruna xinalı gedilməsi inancı ilə bağlıdır.

Nəticə. Mədəniyyətimizdə xinaya və xina gecəsinə önəm verildiyi üçün bu gecəyi unudulmaz edən oyunlarla da bəzəmişlər. Bu oyunlardan “manı söyləmə” (hakuşqa) biziş aşiq məclislərində deyişən aşiq ənənəsini, bir çox versiyası olan “qılıq dəyişdirmə” tamaşası isə nağıl və dastanlarda olan qılıq dəyişdirməyi xatırlatmaqdadır. Bildiyimiz kimi folklorda qılıq dəyişmə “özünü gizlədib tamamən başqa şəxs vücudunda görünmək və tamamən başqa ad altında tanınmaqdır” (11, 5). Bunun kimi qılıq dəyişdirməyin yer aldığı nağıllara “Okkay ilə Əhməd” (9, 204-217), “Şahzadə ilə qurbağa” (9, 217-231), “İlan və qız” (9, 231-239) və b. nağılları, dastanlardan isə Koroğlu dastanını nümunə verə bilərik. Söyügedən na-

ğıllardan qurbağanın geydiyi paltar ilə gözəl bir qızı, ilanın isə gözəl bir oğlana çevrilmesi və ya "Okkay" nağılinin baş qəhrəmanı Əhmədin öyrəndiyi sehirle müəllimi və düşmanı olan Okkayı məğlub etmək üçün tez-tez qılıq dəyişdirdiyini (11, 5-10) göstərə bilərik. "Koroğlu" dastanında isə biz, Koroğlunun tanınmamaq üçün qılıq dəyişdirərək çox zaman-Tokat, Ərzurum, Bağdat və Qars səfərlərində aşiq qiyafətində ortaya çıxdığını, İstanbul səfərində çavuş, Naxçıvan və Təkə-Türkmən səfərlərində çovdar qılığında, "Düratınitməsi" qolunda ilxiçi, "Koroğlu və Bolu Bəy" qolunda qoruqçu, Paris nüsxəsindəki Qars səfərində isə falçı və b. qılıqda görürük (11, 13-14). Bu cür özünü gizlədərək başqa bir qılığa girmənin arxaik kökünü araştırdığımız zaman bunun əsasında Türk inanclarından gələn insanın ölümündən sonra yenidən diriləcəyi gündə başqa bir qılıqda, xüsusiəl gənc və gözəl olacağı inancı vardır. Qılıq dəyişdirmə tamaşasının Naxçıvan versiyasındaki "yaşlı qadının gənc galın qılığına girməsi"ndə sözügedən inancın izləri açıqca görülməkdədir. Tamaşanın Anadolu versiyasındaki yaşlı qadının üzərində cir-cındır, kirli paltarlarla qoca kişi qılığına girməsi isə insanların köhnə, yırtıq və pis paltarlar geyərək qılıq dəyişdirməsi ilə pis ruhlardan qorunacağı inancının izlərini daşımaqdadır. Bu tamaşadakı qılıq dəyişdirmədəki inancın eynisini Naxçıvanın Nehrəm kəndində gəlin gətirildiyi zaman oğlan evinin baxça qapısının yerinin dəyişdirilməsi və bağçanın divarının bir tərəfini dağıdaraq qapı yeri açıb gəlinin evə aparılmasındakı qapının yerinin dəyişdirilməsi adəti də pis ruhları qovmaq və aldatmaq, pis nəzərləri uzaqlaşdırmaq inancından irəli gəlir. Həm ister dini, istersə də milli inanclarla, həm nağıl və dastan motivləri ilə bəzədilmiş bu oyunlarda əyləncə, gözlə vaxt keçirmə ön planda olsa da, insanlar anlada bilmədikləri duygu və düşüncələrini, xəyallarını, geniş və tükənməz türk üfliqünü də oyunlarla, manilərlə, hakuşqalarla, türkülərlə daha gözəl anlada bilmışlar və hələ də anladırlar.

ƏDƏBİYYAT

1. Ayverdi, İlhan. Misali Büyük Türkçe Sözlük. İstanbul: Kubbealtı Neşriyatı, 2006
2. Artun, Erman. Tekirdağ Folklor Araştırmaları. İstanbul: Tem Ofset, 1978
3. Artun, Erman. Tekirdağ Folkloru'ndan Örnekler. Tekirdağ: Taner Matbaası, 1983
4. Aslanov, Elçin. El-oba oyunu, xalq tamaşası. Bakı: İşıq, 1984
5. Azərbaycan Folkloru Antologiyası. Naxçıvan Folkloru, I cild. Naxçıvan: Əcəmi Yayınları, 2010
6. Azərbaycan Folkloru Antologiyası. Naxçıvan Folkloru, III cild. Naxçıvan: Əcəmi Yayınları, 2012
7. Azərbaycan Folkloru Antologiyası. İrəvan Çuxuru Folkloru, X.kitab. Bakı: Səda Nəşriyyatı, 2004
8. Azərbaycan Dilinin İzahlı Lügəti. Dörd cilddə, II Cild. Bakı: Şərq-Qərb, 2006

9. Azərbaycan Nağılları. Beş cilddə, V.Cild. Bakı: Şərq-Qərb, 2005
10. Kalafat, Yaşar. Kuzey Azərbaycan-Doğu Anadolu ve Kuzey Irak Eski Türk Dini İzleri-Dini Folklorik Tabakalaşma. Ankara:T.C.Kültür Bakanlığı Yayımları, 1998
11. Kazimoğlu, Muxtar. Folklorda Obrazın İkileşməsi. Bakı: Elm Nəşriyyatı, 2011
12. Məmmədova Məleykə. Azərbaycan və Anadolu folklorunda oyun və tamaşalar. Bakı: Elm və təhsil, 2014
13. Memmedova Meleyke. "Azərbaycan ve Anadolu Kına Gecesi" / Motif Akademisi Halkbilim Dergisi. Cilt 10, Sayı 19, Ocak-Haziran, 2019, s.149-159
14. ekitap.kulturturizm.gov.tr/TR_7846, akista.html
15. www.folklor.gen.t/tags/hakista
16. www.bitlis.gov.tr

Daxilolma tarixi: İlk variant 04.02.2022

Son variant 28.02.2022